


Uşaqqlar üçün Müqəddəs Kitab təqdim edir

Xeyirxah Samariyalı



Müəllif: Edward Hughes
İllüstrasiya edən: M. Maillot; Lazarus
Uyğunlaşdırın: Ruth Klassen, Sarah S.

Alastair Paterson

Tərcümə edən: Günay Əsədova
Təqdim edən: Bible for Children
www.M1914.org

BFC
PO Box 3
Winnipeg, MB R3C 2G1
Canada

©2020 Bible for Children, Inc.


Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini
çıxarda bilmək hüququna maliksiniz.

“Müəllim! Əbədi həyata malik olmaq üçün
mən nə etməliyəm?” Bu sualı
verən İsanı yoxlamağa çalışan
bir vəkil idi. İsa cavab verdi:
“Allahın Qanununda nə
deyilir?” Adam dedi:




“Allahı və qonşunu sev”.
O soruşdu: “Bəs mənim qonşum kimdir?”

Adamın sualına cavab vermək üçün İsa Yerusəlimdən Yerixoya səyahət edən adam haqqında hekayəni danışdı. Oğrular adama hücum etdilər.




3

Oğrular bacardıqları hər şeyi oğurladılar, hətta yazıq səhayətçinin paltarlarını da götürdülər. Onlar həmçinin onu çox pis döyərək, yolun kənarında yarılan halda atıb getdilər.



4


Təsadüfən bir kahin onun yanından keçdi. Sözsüz ki, o, yaralı adama kömək edə bilərdi.



Xeyr! O, qan içində olan adamı görəndə yolun o biri tərəfinə keçdi.

5

Tezliklə ayaq səsləri digər bir şəxsin yaxınlaşdığını xəbər verdi. O, Levili – məbəddə kahinə kömək edən adam idi.



O yaxınlaşdı və yaralı adama baxdı, sonra kömək etmədən yoluna davam etdi.

6

Nəhayət, Samariyalı bir adam gəldi. Yəhudilər Samariyalılara nifrət edirdilər.



7

İsanın hekayəsinə qulaq asan adamlar Samariyalının qəhrəman olduğunu gözləmədilər. Amma o, qəhrəman oldu. Samariyalı yaralının qayğısına qaldı və dayanıb ona



kömək etdi.


8

Samariyalı diz çökdü və ehtiyatla dərman qoydu və yad adamın yaralarını sarıdı.




9

Samariyalı yolun kənarındakı kiçik mehmanxanada bütün gecəni adamın qayğısına qaldı.




10

Səhər o, mehmanxana sahibinə yaralı adam sağalana qədər onun qayğısına qalmaq üçün pul ödədi.



11

Hekayə bitdi. İsa soruşdu: “Yaralı adamın qonşusu kim idi?”



12

Vəkil cavab verdi: “Onun qonşusu ona mərhəmət göstərən Samariyalı idi”.



13

İsa dedi: “Gedin, siz də elə edin”. Qonşu ehtiyac içində olan hər bir kəsdir. Biz ehtiyac içində olan adamlara kömək etməklə sevgi göstərə bilərik. Bu, Allaha məqbuldur.



14

Xeyirxah Samariyalı

Allahın Sözü, Müqəddəs Kitabdan
olan bir hekayədir

Luka 10


“Kəlamının açıqlanması nur saçır”.
Məzmur 119:130

15

46

60

16



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı
istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın
cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə
Oğlunu, İsanı Çarmıxdə ölmək və sənin günahlarına görə cəzalandırılmaq
üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayə inansan
və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi
gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə
yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de:
Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə
ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm,
həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik
ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət
etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

17